



ANVA KÜR

May-İyun 2022-ci il, N 1-2 (160-162)
Qəzet 21 fevral 2009-cu il tarixdən çıxır

İctimai, ekoloji maarifləndirici qəzet

“Andıma sadıq oldum, bu gün Qarabağ azaddır”



Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində səfərdə olmuşlar.

Dövlət başçısına və birinci xanım Şuşadakı inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verilmişdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində səfərdə olmuşlar.

Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olmuşlar.

Sonra Prezident İlham Əliyev Şuşa şəhərində "Azərişiq" ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etmişdir.

XXX

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban

xanım Əliyeva Füzuli rayonuna səfər etmişlər.

Dövlət başçısı və birinci xanım Füzuli şəhərində Peşə liseyinin təməlini qoymuş, yeni yaradılacaq mərkəzi parkın ərazisində ağac əkmiş, rayon mərkəzi xəstəxanasının təməlinə mərəsimində iştirak etmişlər.

XXX

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban

Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu



Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Şuşa İli" çərçivəsində ilk dəfə olaraq Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.

İştirakına şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm

hələri üzrə təqdimatları keçirilib. İkinci paneldə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Toğrul Məmmədli panelin programı haqqında məlumat verib. Daha sonra Siyasət, İqtisadiyyat və Cə



AZƏRTAC xəbər verir ki, forumda açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Azərbaycan-Türkiyə əlaqələrindən və tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, belə əhəmiyyətli forumun Bakıda keçirilməsi vətəndaş cəmiyyətinin inkişafına böyük töhfə verəcək. A.Əliyeva qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətinin və vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir.

Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayıblar. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının nümunəsinə çevrilib. Buna görə də dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların

verir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur. Digər çıxış edənlər - Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin nümayəndə heyətinin rəhbəri Ahmet Türköz, Türkiyə Prezidenti Administrasiyasının Kommunika-siya İdarəsi sədrinin müşaviri Orxan Qazigil, Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şafiyev, Mediann İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayilov, Milli Məclisin deputatı Nizami Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmханlı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov bildirdilər ki, 2022-ci ilin "Şuşa İli" elan olunması çərçivəsində keçirilən Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu hər iki ölkənin QHT nümayəndələri üçün faydalı müzakirələr platforması olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhfə verəcək.

Forumun açılışından sonra Türkiyədən olan QHT-lərin öz sa-miyyəti Tədqiqat Vəqfinin (SETA) xarici siyasi tədqiqatçısı Mustafa Caner, Qadın və Demokratiya Dərnəyinin İdarə Heyətinin rəhbərinin müavini xanım Canan Sarı, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri Aygün Attar, Türkiyə Yəşilay Cəmiyyətinin İcraçı direktoru Məhəmməd Nuruallah Atalan, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirci, Türkiyə Gənclik Vəqfinin nümayəndəsi Elif Həbib öz sahələri üzrə təqdimatlar etdilər. Təqdimatlardan sonra hər iki ölkə QHT-ləri arasında sual-cavab formatında diskussiya aparılıb. Forumun yekunu olaraq bəyanat qəbul edilib.

Məlumat üçün bildirik ki, Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, qarşılıqlı maraqları müdafiə etməyə, layihələrin və proqramların reallaşdırılmasına yardım etməklə ölkələrimiz arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında "Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum"u imzalanıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərində yeni yaradılacaq parkda ağac əkiblər



İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri bu yerlərdə yəni həyat verir, ermənilərin ekoloji sistemə vurduqları zərərin nəticələri aradan qaldırılır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Füzuliyə səfərləri çərçivəsində

də şəhərdə yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisində ağac əkiblər. Qarabağ Dırçəlis Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev dövlətimizin başçısına və birinci xanım parkda görülməli işlər barədə məlumat verdi.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilər minalardan təmizlənilmə təhlükəsiz vəziyyətə gətirildikdə, digər quruculuq işləri kimi, ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır. İşğalçı Ermənistan tərəfindən məhv edilmiş yaşıl-massivlərinin bərpası məqsədilə ağacəkmə tədbirləri davam etdirilir. İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlər Füzuli rayonunu da əhatə edir. Füzulidə yeni yaradılacaq park kompleksi də şəhərdə ekoloji tarazlığın qorunması işinə mühüm töhfə verəcək.



Rayonlarda "Vətən Bağı" yaradılır

2021-ci ildən etibarən "Qırmızı Ürəklər" ("Red Hearts") Fondu Birinci və İkinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında "Vətən Bağı" layihəsini həyata keçirməyə başlayıb. Hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərinin sayına uyğun ağac əkilib. Layihə, həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədini də daşıyır.

Bu dəfə ağacəkmə layihəsi PMD-nin dəstəyi ilə Sabirabad və Gəncədə, "PAŞA Holding" in dəstəyi ilə isə Göygöl və Şəmkirdə həyata keçirilib. Sabirabadda 269, Gəncədə 598, Göygöldə 175, Şəmkirdə 312 ədəd olmaqla ümumilikdə 1354 ədəd sarı və tuya ağacı əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, qazilər, PMD-nin, "Kapital Bank"ın və "Qırmızı Ürəklər" Fondu-

nun əməkdaşları iştirak edib. Aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanının dəstəyi ilə keçirilib.

"Vətən Bağı" əsasən, insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunur. Bununla da ölkə ərazisində "Vətən Bağı"larının sayı 17-yə çatıb və ağacəkmə mövsümü zamanı davam etdiriləcək. Əkilən ağaclara qulluq olunması, suvarılması və digər lazımi tədbirlər yerli icra hakimiyyəti orqanları və "Qırmızı Ürəklər" Fondu tərəfindən həyata keçirilir.

Qeyd edək ki, "Qırmızı ürəklər" 2019-cu ildə "Kapital Bank"ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.

Azərbaycan
Respublikasının
QHT-lərə Dövlət
Dəstəyi Agentliyi

"Ana Kür" İctimai Birliyi regionda ekoloji turizmi təbliğ edir

"Ana Kür"
Ekoloji Problemlərin
Öyrənilməsinə Kömək
İctimai Birliyi

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ana Kür" İctimai Birliyi tərəfindən Salyan rayonu ərazisində icra edilən "Şirvan Milli Parkının və Babazanan yüksəkliyinin ekoturizm imkanlarının təbliği təşəbbüslərinin dəstəklənməsi" layihəsinə aid maarifləndirici səhifə

Şirvan Milli Parkının və Babazanan yüksəkliyinin ekoturizm imkanları təbliğ olunur

"Ana Kür" Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün elan etdiyi kiçik Qrant müsabiqəsinin qaliblərindən biri kimi "Şirvan Milli Parkının və Babazanan yüksəkliyinin ekoturizm imkanlarının təbliği təşəbbüslərinin dəstəklənməsi" adlı layihənin icrasını davam etdirir.



Fevral ayının 1-dən start götürən layihə İyun ayının sonunda yekunlaşacaqdır. Ötən müddət ərzində hansı işlər görülmüşdür. Ekoturizm imkanları nisbətən zəif olan Salyanda ekoturizm işini canlandırmaq olacaqmı? Təqdim etdiyi yazı da bu barədədir.

Layihənin ideya və məzmunu

Hansı işlər icra olunacaq. Layihə komandasının bu layihədən gözləntiləri nədir: Layihə ekoturizm əsasları nisbətən az olan Aran iqtisadi rayonuna daxil edilmiş bölgələrdə ekoturizmi təbliğ etməklə bu sahədə bioloji müxtəlifliyin qorunması ilə bağlı infrastrukturun daha da inkişaf etdirilməsi, regionların iqtisadi davamlılıq səviyyəsinin yüksəldilməsinə və onların ekoloji turizm fəaliyyətinə cəlb olunmasına, ekoturizm iştirakçılarının ekoloji mədəniyyətinin artırılması, ekoturizm məkanlarının etnoqrafik statusunun saxlanılması ideyasının gerçəkləşdirilməsinə xidmət edir.

Layihənin ictimai əhəmiyyəti və aktuallığı

Mövzu Azərbaycan ictimaiyyəti üçün çox əhəmiyyətli və aktualdır, çünki Azərbaycan dünyanın öz təbii sərvətlərini bu günə qədər qoruyub saxlaya bilən ölkələrdəndir. Tariximizə Vətən müharibəsi kimi daxil olan və ədalətli bərpə edən 44 günlük döyüşlər nəticəsində doğma torpaqlarımız da işğaldan azad edilmiş və ərazilərimiz 30 ildə davamlı olaraq məruz qaldığı ekoloji terrora son qoyulmuşdur.



Təcavüzkar Ermənistan tərəfindən işğal altındakı ərazilərimizin flora və faunasının məhv edilməsi, xüsusən də Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunmuş digər ərazilərimizdə yaşı iki min ildən artıq olan təbii abidələrinin-çinar-



ların kəsilməsi, Oxçuçay çayının Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesinin çirkab suları ilə davamlı olaraq çirklənməyə məruz qalması, Şuşa ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforla yandırılması, Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayət idi.

Müasir dövrdə ekoloji turizm dünya turizm sənayesinin ən sürətli inkişaf edən sahələrindən biridir. Ekoloji turizm təbiətdən zövq almaqla, fəal istirahət məqsədi ilə istifadənin yeni forması kimi ətraf mühitin qorunmasını təbliğ olunmasına, turizm fəaliyyətinin dayanıqlılıqına yeni imkanlar açır.

Azərbaycan təbii ekoturizm sahəsində real po-



tensial imkanlara malikdir. Yer üzərində mövcud olan 11 iqlim tipinin 9-u Azərbaycanda təsadüf edilir. Bu amil ölkəmizdə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynamışdır. Bununla bərabər, hazırda antropogen təsirə məruz qalmayan təbii kompleksləri tapmaq qeyri mümkünür. Bu baxımdan vəhşi təbiətin qorunması və öyrənilməsinə xüsusi mühafizə olunan təbii ərazilərinin təşkil, inkişaf etdirilməsi aktual olaraq qalmaqdadır.

Biz ekoturizmi inkişaf etdirməklə həm Azərbaycanı daha çox tanıdıq, həm də ölkəmizin gələcəklərini artırmağa çalışdıq. Bu işdə dövlət qurumları ilə yanaşı, əhalimiz, o cümlədən vətəndaş cəmiyyətinin üzvləri çox iş görə bilər və görməlidirlər.

Layihə çərçivəsində icra edilən tədbirlər

Layihənin təqdimatı mərasimi

"Ana Kür" Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi "Şirvan Milli Parkının və Babazanan yüksəkliyinin ekoturizm imkanlarının təbliği təşəbbüslərinin dəstəklənməsi" layihəsinin icrasına start vermişdir. Bu münasibətlə Salyan rayonunun Əli bəy Hüseynzadə adına Tarix Diyarçünaslıq Muzeyində təqdimat mərasimi keçirilmişdir. Tədbirdə rayonun icra orqanlarının, bələdiyyə qurumlarının, təhsil, mədəniyyət, ekoloji istifadədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, KİV təmsilçiləri və "Ana Kür" İctimai Birliyi-

nin üzvləri, layihə icra olunacaq kəndlərin tam orta məktəblərinin müəllimləri iştirak etmişlər. İctimai Birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikov çıxış edərək icra olunacaq layihənin ideya və məqsədləri, layihə çərçivəsində görülməli işlər, gözlənilən nəticələr barədə məlumat vermiş, iştirakçıları icramın fəaliyyət planı ilə tanış etmişdir.

Çıxış edənlər Salyan Rayon İcra Hakimiyyətinin məsul işçisi Sevinc Samədova, veteran ekoloq Nadir Rüstəmov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov, rayon ağsaqqallar şurası sədrinin müavini Məhəmməd Ağayev, rayon ziyalılar birliyinin sədri Allahverdi Pirişev, rayon uşaq gənclər inkişaf mərkəzinin direktor müavini İlhamə Xudazarova, Yenikənd kənd tam orta məktəbin coğrafiya müəllimi Sənan Fərəcov çıxış edərək layihənin ekoturizmin təşkil sahəsində önəmsinin nisbətən az olduğu Salyan rayonunda və sahənin təbliği və təşkilində dəstək verəcəyini bildirmiş, layihə komandasına işlərində uğurlar arzulamışlar.



Kənd məktəblərində dəyirmi masalar

Salyan rayonunun Kürsəngi kəndində keçirilən tədbirdə kəndin icra və bələdiyyə qurumlarının rəhbərləri, Şirvan Milli Parkının rəsmisi, deputat Fəzail Ağamalının köməkçisi, məktəb rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

müəllim və şagird kollektivi ilə yanaşı, Yenikənd kənd və Həsənlı kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, Milli Məclisin deputatı Fəzail Ağamalının köməkçisi, Şirvan Milli Parkının məsul işçisi, "Ana Kür" İctimai Birliyinin üzvləri, KİV təmsilçiləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.



Layihə rəhbəri Rüstəm Məlikov çıxış edərək icra olunan layihənin ideya və məqsədləri, layihə çərçivəsində görülməli işlər, gözlənilən nəticələr barədə məlumat vermiş, iştirakçıları icramın fəaliyyət planı ilə tanış etmişdir.

Yenikənd kənd tam orta məktəbinin direktoru Azər Əzizov və 60 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov çıxış edərək layihə komandasına uğurlar diləməklə icra olunan layihənin yeniyetmə və gənclərin ekoloji tərbiyəsində çox mühüm rol oynayacağını bildirmişlər.

Çıxış edənlər vurğulamışlar ki, Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır. Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli əhəməvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət, kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verilməsinə şərait yaradacaqdır.

XXX

Layihənin icrası ilə bağlı növbəti dəyirmi masa rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə məktəbin

İctimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədi və görülməli işlər haqqında danışıqlar.

Kürsəngi kənd tam orta məktəbinin direktor əvəzi İnsafəli Teymurov, kənd inzibati ərazi nümayəndəsi Tofig Qarayev, 60 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov çıxış edərək layihə komandasına uğurlar diləməklə icra olunan layihənin yeniyetmə və gənclərin ekoloji tərbiyəsində çox mühüm rol oynayacağını bildirmişlər.

Çıxış edənlər vurğulamışlar ki, Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır. Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli əhəməvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət, kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verilməsinə şərait yaradacaqdır.

XXX
Layihənin icrası ilə bağlı növbəti dəyirmi masa rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə məktəbin

İctimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədi və görülməli işlər haqqında danışıqlar.

Kürsəngi kənd tam orta məktəbinin direktor əvəzi İnsafəli Teymurov, kənd inzibati ərazi nümayəndəsi Tofig Qarayev, 60 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov çıxış edərək layihə komandasına uğurlar diləməklə icra olunan layihənin yeniyetmə və gənclərin ekoloji tərbiyəsində çox mühüm rol oynayacağını bildirmişlər.

Çıxış edənlər vurğulamışlar ki, Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır. Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli əhəməvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət, kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verilməsinə şərait yaradacaqdır.

XXX
Layihənin icrası ilə bağlı növbəti dəyirmi masa rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə məktəbin

İctimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədi və görülməli işlər haqqında danışıqlar.

Kürsəngi kənd tam orta məktəbinin direktor əvəzi İnsafəli Teymurov, kənd inzibati ərazi nümayəndəsi Tofig Qarayev, 60 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov çıxış edərək layihə komandasına uğurlar diləməklə icra olunan layihənin yeniyetmə və gənclərin ekoloji tərbiyəsində çox mühüm rol oynayacağını bildirmişlər.

Çıxış edənlər vurğulamışlar ki, Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır. Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli əhəməvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət, kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verilməsinə şərait yaradacaqdır.

XXX
Layihənin icrası ilə bağlı növbəti dəyirmi masa rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə məktəbin

İctimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədi və görülməli işlər haqqında danışıqlar.

Kürsəngi kənd tam orta məktəbinin direktor əvəzi İnsafəli Teymurov, kənd inzibati ərazi nümayəndəsi Tofig Qarayev, 60 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov çıxış edərək layihə komandasına uğurlar diləməklə icra olunan layihənin yeniyetmə və gənclərin ekoloji tərbiyəsində çox mühüm rol oynayacağını bildirmişlər.

Çıxış edənlər vurğulamışlar ki, Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır. Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli əhəməvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət, kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verilməsinə şərait yaradacaqdır.

XXX
Layihənin icrası ilə bağlı növbəti dəyirmi masa rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə məktəbin

İctimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədi və görülməli işlər haqqında danışıqlar.

Kürsəngi kənd tam orta məktəbinin direktor əvəzi İnsafəli Teymurov, kənd inzibati ərazi nümayəndəsi Tofig Qarayev, 60 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov çıxış edərək layihə komandasına uğurlar diləməklə icra olunan layihənin yeniyetmə və gənclərin ekoloji tərbiyəsində çox mühüm rol oynayacağını bildirmişlər.

Çıxış edənlər vurğulamışlar ki, Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır. Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli əhəməvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət, kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verilməsinə şərait yaradacaqdır.

XXX
Layihənin icrası ilə bağlı növbəti dəyirmi masa rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə məktəbin

İctimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədi və görülməli işlər haqqında danışıqlar.

Kürsəngi kənd tam orta məktəbinin direktor əvəzi İnsafəli Teymurov, kənd inzibati ərazi nümayəndəsi Tofig Qarayev, 60 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov çıxış edərək layihə komandasına uğurlar diləməklə icra olunan layihənin yeniyetmə və gənclərin ekoloji tərbiyəsində çox mühüm rol oynayacağını bildirmişlər.

Çıxış edənlər vurğulamışlar ki, Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır. Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli əhəməvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət, kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verilməsinə şərait yaradacaqdır.

XXX
Layihənin icrası ilə bağlı növbəti dəyirmi masa rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə məktəbin

İctimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədi və görülməli işlər haqqında danışıqlar.

Kürsəngi kənd tam orta məktəbinin direktor əvəzi İnsafəli Teymurov, kənd inzibati ərazi nümayəndəsi Tofig Qarayev, 60 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov çıxış edərək layihə komandasına uğurlar diləməklə icra olunan layihənin yeniyetmə və gənclərin ekoloji tərbiyəsində çox mühüm rol oynayacağını bildirmişlər.

Çıxış edənlər vurğulamışlar ki, Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır. Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli əhəməvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət, kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verilməsinə şərait yaradacaqdır.

XXX
Layihənin icrası ilə bağlı növbəti dəyirmi masa rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə məktəbin

İctimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədi və görülməli işlər haqqında danışıqlar.

Kürsəngi kənd tam orta məktəbinin direktor əvəzi İnsafəli Teymurov, kənd inzibati ərazi nümayəndəsi Tofig Qarayev, 60 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov çıxış edərək layihə komandasına uğurlar diləməklə icra olunan layihənin yeniyetmə və gənclərin ekoloji tərbiyəsində çox mühüm rol oynayacağını bildirmişlər.

Çıxış edənlər vurğulamışlar ki, Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır. Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli əhəməvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət, kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verilməsinə şərait yaradacaqdır.

XXX
Layihənin icrası ilə bağlı növbəti dəyirmi masa rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə məktəbin

İctimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədi və görülməli işlər haqqında danışıqlar.

Kürsəngi kənd tam orta məktəbinin direktor əvəzi İnsafəli Teymurov, kənd inzibati ərazi nümayəndəsi Tofig Qarayev, 60 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov çıxış edərək layihə komandasına uğurlar diləməklə icra olunan layihənin yeniyetmə və gənclərin ekoloji tərbiyəsində çox mühüm rol oynayacağını bildirmişlər.

Çıxış edənlər vurğulamışlar ki, Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır. Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli əhəməvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət, kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verilməsinə şərait yaradacaqdır.

XXX
Layihənin icrası ilə bağlı növbəti dəyirmi masa rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə məktəbin

İctimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədi və görülməli işlər haqqında danışıqlar.

Kürsəngi kənd tam orta məktəbinin direktor əvəzi İnsafəli Teymurov, kənd inzibati ərazi nümayəndəsi Tofig Qarayev, 60 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov çıxış edərək layihə komandasına uğurlar diləməklə icra olunan layihənin yeniyetmə və gənclərin ekoloji tərbiyəsində çox mühüm rol oynayacağını bildirmişlər.

Çıxış edənlər vurğulamışlar ki, Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır. Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli əhəməvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət, kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verilməsinə şərait yaradacaqdır.

XXX
Layihənin icrası ilə bağlı növbəti dəyirmi masa rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə məktəbin

İctimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədi və görülməli işlər haqqında danışıqlar.

Kürsəngi kənd tam orta məktəbinin direktor əvəzi İnsafəli Teymurov, kənd inzibati ərazi nümayəndəsi Tofig Qarayev, 60 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov çıxış edərək layihə komandasına uğurlar diləməklə icra olunan layihənin yeniyetmə və gənclərin ekoloji tərbiyəsində çox mühüm rol oynayacağını bildirmişlər.

Çıxış edənlər vurğulamışlar ki, Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır. Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli əhəməvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət, kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verilməsinə şərait yaradacaqdır.

XXX
Layihənin icrası ilə bağlı növbəti dəyirmi masa rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə məktəbin

İctimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədi və görülməli işlər haqqında danışıqlar.

Kürsəngi kənd tam orta məktəbinin direktor əvəzi İnsafəli Teymurov, kənd inzibati ərazi nümayəndəsi Tofig Qarayev, 60 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov çıxış edərək layihə komandasına uğurlar diləməklə icra olunan layihənin yeniyetmə və gənclərin ekoloji tərbiyəsində çox mühüm rol oynayacağını bildirmişlər.

Çıxış edənlər vurğulamışlar ki, Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır. Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli əhəməvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət, kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verilməsinə şərait yaradacaqdır.

XXX
Layihənin icrası ilə bağlı növbəti dəyirmi masa rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə məktəbin

İctimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədi və görülməli işlər haqqında danışıqlar.

Kürsəngi kənd tam orta məktəbinin direktor əvəzi İnsafəli Teymurov, kənd inzibati ərazi nümayənd

Faiq Məlikov - 90

Üç qardaş

Böyük oğul

Faiq Məlikov Salyan rayonunun çox hörmətli insanlarından birinin - Mahmud Əliabbaş oğlunun ilk övladıdır. Mahmud Məlikov 1909-cu ildə Salyan rayonunda dünyaya göz açıb. Burada ilk təhsil aldıqdan sonra Gəncə Kənd Təsərrüfatı İnstitutuna daxil olaraq 1925-ci ildə meliorasiya ixtisası üzrə ali təhsil alaraq rayona qayıdıb. Ömrünü bütünlüklə Salyanda kənd təsərrüfatı sisteminin yenilməsinə, mexanikləşdirilməsinə həsr edib. Mahmud Məlikov İkinci dünya müharibəsi iştirakçısı olub. 1954-cü ildən ömrünün sonuna kimi Salyan Suvarma Sistemləri İdarəsində müdir işləyib.

M.Məlikov 1930-cu ildə Sonaxanım müəllimə ilə ailə həyatı qurmuş və bu nikahdan onların 3 oğlan və 3 qız uşaqları dünyaya gəlmişdir. Böyük oğul Faiq Məlikov 1932-ci il, digər övladları Fəridə 1935-ci il, Mahirə 1937-ci il, Sima 1939-cu il, Fuad 1942-ci il, Amil isə 1946-cı il təvəllüdüdü.

Onlar övladlarının ali təhsil almaları üçün böyük zəhmət və fədakarlıq göstərmişlər. Sözsüz ki, bu ağır və şərfli işdə ananın - Sonaxanım Məlikovanın əməyi damlımazdır. Cəmi 57 il ömrü sürmüş bu zəhmətkeş qadın öz mənalı ömrünü sadəqatlı həyat yoldaşı və bacarıqlı tərbiyəçi-pedaqoq kimi yaşamış, nəinki ailənin, çalışdığı 4 saylı məktəbin pedaqoji kollektivinin, bütövlükdə onu tanıyanların xatirində mənalı izlər qoymuşdur. Cəmiyyət üçün layiqli övladlar böyümüşü ananın gələcək il anadan olmasının 110 il tamam olur.

İstedadlı nəşir, qayğıkeş insan

Faiq Məlikovun keçdiyi həyat yolu, ziyalı bir ailənin böyüdü böyüdü boyu-başu çatdırdığı bir gəncin elinə-obasına, ailəsinə, çalışdığı kollektivdə işinə, rəhbərlik etdiyi insanlara qarşı qayğıkeş bir insanın, ziyalının ömür yoludur. Onun qısa tərcümeyi-halını xatırlatmaq istərdim. O, 1932-ci il may ayının 10-da Salyan şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini 3 saylı oğlan məktə-

Faiq Mahmud oğlu Məlikov XX əsr Azərbaycan xalqının yetirdiyi tanınmış ziyalılardan biri olmuşdur. O, Azərbaycanın şöhrətini həmişə uca tutmuş, onun təəssübünü çəkmiş, müxtəlif ölkələrdə, nüfuzlu məclislərdə Vətəni layiqincə təmsil etmişdir.

F.Məlikov Salyan rayonunda dünyaya gəlmişdir. O, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş, bəzə məlum olan ilk peşkar salyanlı jurnalistlərdən biridir. Faiq müəllim bütün mənalı həyatını çox vacib və gərəklili bir işə - poliqrafiyaya həsr etmiş, bu sahədəki fəaliyyəti ilə seçilmiş, ədəbi yaradıcılıqla məşğul olmuş, başqa dillərdən tərcümələr etmiş, müxtəlif yaradıcı təşkilatların üzvü seçilmişdir.

Onun əziz xatirəsi yaxımları, doğmaları, tanıyanlar tərəfindən həmişə əziz tutulmuşdur. Anadan olmasının 80 illik yu-

bində olmuşdur.

Faiq Məlikov 1950-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1955-ci ildə buranı jurnalist ixtisası ilə başa vurub. Tələbəlik illərindən, gənc yaşlarından onun yaradıcılığını izləyən müəllimləri, elm adamları Faiq özünü mətbuat, poliqrafiya işində sınaqmağı məsləhət görürlər. İstiqamət və amal uğurlu olur. Azərbaycan Respublikası Elmlər Akademiyasının "Elm" nəşriyyatında işə qəbul edilən gənc mütəxəssis ömrünü əbədi olaraq çox maraqlı, möcüzəli peşəyə bağlayır. Əvvəl redaktor, sonra baş redaktor vəzifələrində çalışmaq heç də asan olmayan bu ixtisasın bütün sirlərinə yəqin.

1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi elmi ədəbiyyatların çap edilməsində işin yüksək səviyyədə təşkilinə nail olduğuna və idarəetmə, təşkilatçılıq bacarığına görə,

onu daha məsul vəzifəyə - "Elm" nəşriyyatının direktoru vəzifəsinə təyin edir. O, bu vəzifədə 1984-cü ilə kimi vədənla, məsuliyyətlə çalışır. Özünlü də yaradıcılıqla məşğul olma, yeni ədəbi mühitə təması onu "Yazıçı" nəşriyyatına gətirir. Faiq müəllim 1984-cü ildən bu nəşriyyata rəhbərlik et-



məyə başlayır. Dövrünün ən böyük elm xadimləri, yazıçı və sənət adamları ilə təmas ona yeni-yeni yaradıcılıq ehtirası, zəngin ideyalar verir. Lakin 1991-ci ilin oktyabrında gələcək vaxtsız ölümün bütün arzularını yarımçıq qoydu. Yeganə övladı-rus dili müəllimi olan Sonayın xoş günlərini, xoşbəxt anlarını görə bilmədi. Nəvələrinin əlindən tutub Xəzərin, Kürün sahilində gəzdirə bilmədi. İnsan xəyalı isə hüduduzdur. Doğmaların, əzizlərinin, həmkarlarının xəyal ələmlərində o, həmişə yaşayır.

...1955-ci ildən başlayaraq o, peşkar redaktor, baş redaktor, direktor kimi vəzifələri məsuliyyətlə, bacarıqla icra etmiş, öz təmasında bu ixtisası kifayət qədər şöhrətləndirmişdir. Çox gənc yaşlarından sənətin sirlərinə mükəmməl yiyələnməsi hesabına Azərbaycanın ən tanınmış ziyalı, şair və yazıçıları arasında dərin nüfuzla malik olmuş, çoxları onunla dostluq, yoldaşlıq etmişlər.

Azərbaycanın ən nüfuzlu yazıçı, publisistləri və alimlərdən Mirzə İbrahimov, İsmayıl Sıxlı, Nəbi Xəzri, Teymur Bünyadov, Cəmil Əlibəyov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Hacı Hacıyev, Çingiz Abdullayev, Anar, Sabir Rüstəmxanlı, Fəridə Məmmədova, Kamil Vəliyev, Əliqası Kürçaylı, Şəmsad Rza, Əjdər Xanbabayev, Aqşin Babayev, Hidayət Orucov, Zəlimxan Yaqub və adını məlumat azlığından xatırlaya bilmədiyimiz, dostluq münasibətləri tarixin görünməz illəri arxasında qalmış insanlar Faiq müəllimin iş yoldaşları, müasirləri, dostları olmuşlar. Bu gün onların özləri də həyatda yoxdur. Lakin bu şəxsiyyətlərin otuzqat kitablarını Faiq müəllimin yeganə qızı olan Sonay xanım ən əziz xatirə kimi saxlamışdır və 10 il əvvəl Faiq müəllimin 80 illik yubileyinə həzrlədiyimiz "Qu nəğməsi" kitabında yer almışdır.



Fuad Mahmud oğlu Məlikov

Məlikov Fuad Mahmud oğlu 28 may 1942-ci ildə Salyan şəhərində dünyaya gəlmiş, orta məktəbi bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Politeknik İnstitutunun nəzdindəki Bakı Politeknikumuna daxil olaraq burada "Sənaye və müliki tikintisi" ixtisası üzrə tam kursu bitirmişdir. 1963-cü ildə Azərbaycan Politeknik İnstitutuna həmin ixtisas üzrə daxil olmuş və 1969-cu ildə "İnşaat mühəndisi" ixtisası üzrə ali təhsil diplomu almışdır.

Tələbəlik dövründə fəal və yüksək məsuliyyətli gənc kimi tanınmış və bu keyfiyyətlərinə görə onu qrup rəhbəri seçmiş və bir sıra mühüm ictimai vəzifələr icra etmişdir. İnstitutdan sonra Fuad Məlikov "Bakıunelitikintisi" (indiki "Azertunelmetroikintisi") SC idarəsinə işə qəbul olunmuş və bu təşkilatda adi mühəndisdən baş mütəxəssis vəzifəsinə qədər yüksəlmişdir.

O, 2016-cı ildə təqaüdə çıxır. Bu illər ərzində o, bir çox sənaye və müliki obyektlərin, eləcə də metro tikintisində ən ağır və təhlükəli işlərdən sayılan tunelqazma və metro stansiyalarının təhvil verilməsi kimi məsuliyyətli işlərdə fəal iştirak edib.

1972-ci ildə Fuad müəllim həkim-pediatr Zərqələm xanım ilə ailə qurur. Hazırda Zərqələm xanım təqaüddədir. Onların iki qız övladı dünyaya gəlir - 1973-cü ildə Leyla və 1976-cı ildə Sonay.

Fuad müəllimin fəaliyyəti yalnız mühəndislik ilə məhdudlaşmayıb. O böyük həvəslə ictimai

müxbir kimi tikinti sahəsində və digər sahələrdə aktual məsələlər və yeniliklər barədə mətbuat orqanlarında maraqlı yazılarla çıxış etmişdir. 1978-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında ("Azər-nəşr", Bakı: 1978, 58 s.) nəşr edilən "Tikinti mayakları" adlı əsərlər toplusunda F.Məlikovun qələmə aldığı "Metropolitenin inşaatçıları" adlı əsərki dərc edilir. Yaradıcılığa meyli və yazmağa həvəsi Fuad müəllimə onun böyük qardaşı, məşhur nəşir Faiq Məlikov yaratmışdır. Bu sahədə fəaliyyətinə görə 1984-cü ildə Fuad Məlikova "Mətbuat günü" münasibəti ilə Bakı və "Baku" qəzeti redaktoru tərəfindən təşəkkürnamə təqdim edilmişdir.

1989-cu ildə F.Məlikov uzunmüddətli və qüsuruz fəaliyyətinə görə "Əmək veteranı" medalı ilə təltif edilmişdir. Fuad müəllim "Azertunelmetroikintisi" SC-nin rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanlar və fərqləndirmə diplomları ilə təltif edilmişdir.

2016-cı ildə Fuad Məlikov yaş ilə əlaqədar olaraq təqaüdə çıxmış və ömrünün 80-ci ilində, 2021-ci il iyunun 25-də dünyasını dəyişmişdir. Qızları Leyla və Sonay qəbirlərində ataları haqqında ən gözəl xatirələr yaşatmaqdadırlar. Leyla xanım AMEA akademik Ziya Bünyadov adına Şərqişnəşq İnstitutunda "Din və ictimai fikir tarixi" şöbəsində aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsə-

fə doktoru, dosentdir. Sonay xanım isə, BDU-nun Şərqişnəşq fakültəsinin magistraturası məzunu, dövlət təşkilatları və xarici şirkətlərdə çalışmış təcrübəli və gərəklili mütəxəssisdir. Onun həyat yoldaşı - Arzu müəllim isə uzun illər televiziya kanallarında yaradıcılıq və təşkilatçılıq işləri üzrə mütə-



xəssis, mükafatlara layiq görülmüş sənədli filmlərin rejissorudur. Fuad müəllimin 14 yaşlı nəvəsi Bəyaz isə, indinin özündə də belə hesab edir ki, onun sevimli babası sanki sağdır, Allah Fuad Mahmud oğlu Məlikova rəhmət etsin, məkanı cənnət, ruhu isə sad olsun!

Amil Mahmud oğlu Məlikov

Həkimlik sənəti insana hörmət gətirən, nüfuz qazandıran bir ixtisasdır. Cəmiyyətimizdə müə-

limlərlə bərabər, həkimlərimizin də çox böyük qədir-qiyəti vardır. Bunu onlar öz işlərini çox böyük məsuliyyətlə icra etmələri, insanlarını sağlamlıqları keşiyində vədənla durmaları hesabına qazanmışdır.

Bələ insanlardan biri də salyanlıların çox yaxşı tanıdığı həkim Amil Məlikov olmuşdur. Bir-mənalı olaraq hamını ona qarşı müsbət münasibəti var idi. Çünki Amil həkim heç kimin müalicəsinə biganə qalmazdı.

Məlikov Amil 26 dekabr 1946-cı ildə Salyan şəhərində - dövrünün tanınmış mühəndis - melioratoru Mahmud Məlikovun ailəsində dünyaya gəlmişdir. Yeri gəlmişkən, qeyd edək ki, Salyanın bu tanınmış ailəsində beş uşaq doğulmuş və onların hamısı ali təhsil alaraq müxtəlif ixtisaslara yiyələnməklə, cəmiyyət arasında layiqli yer tutmuşlar. Faiq, Fəridə, Mahirə, Sima, Fuad və Amil Məlikovların övladları bu gün ailə ənənələrini layiqincə davam etdirməkdədirlər.

Amil də bacıları Mahirə və Sima kimi həkimlik ixtisasını seçmiş və orta təhsilini başa vurduqdan sonra 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. 1970-ci ildə institutun müalicə-profilaktika fakültəsini bitirən Amil iki il hərbi xidmətdə olmuşdur.

Bolkə də çox az adam bilir ki, Amil xidmət illərində iki il hərbi lazaretin baş həkimi vəzifəsində çalışmış və yaxşı təcrübə və xasiyyətinəmə ilə

Salyana qayıtmışdır. Ötən əsrin 70-ci illərində Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində layəqətli işləmiş Əvəzağa Məlikov gənc həkimi şəhər poliklinikasında terapevt kimi işə qəbul etmiş və ona lazımı diqqət və qayğı göstərmişdir.

1972-ci ilin 31 iyulunda əmək kitabçasına işə qəbul haqqında ilk əmr yazılmış və nəhayət, 2010-cu ildə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmaqda cərahətiyyə şöbəsində cərrah və poliklinika şöbəsində otolaringoloq vəzifələrində 65 yaşa qədər çalışmışdır. Amil həkim ömrünün sonuna kimi həkim sənətinə sadiq qalmışdır. Onunla birlikdə işləmiş tibb işçiləri onun haqqında ancaq xoş xatirələr danışa bilər. Özündən sonra gələcək həkimlərə dəqiqə və qayğı göstərər, məsləhət və tövsiyələrini əsirgəməzdi. Amil həkim böyük ziyalı nəslinin layiqli davamçısı kimi, ailə ənənələrini yeni nəsə ötürə bilən insanlardan idi.

Amil həkimin həyat yoldaşı Tamella xanım və iki övladı Aqşinlə Mahmud, eləcə də onların ailəsində böyüyən nəvələri ailə şərəfinin ən yüksək keyfiyyətlərini yaşadırlar.

Amil həkim 74 yaşında dünyadan köçdü. Qısa müddətli xəstəlikdən sonra həyatını dəyişməsi onu tanıyanları kədərləndirirdi. Alicənab, sadə, səmimi yoldaş, təvazükar insan Amil həkim yaşadığı müddətdə mənalı bir ömür sürdü. İndi oğlu Mahmudun ailəsində balaca Amil böyüyür. Çalışır ki, babasının adını doğrultsun.

Amil Məlikovun xatirəsi həmişə yad ediləcəkdir. Allah rəhmət eləsin.

DOSTLARIN XATİRƏ İŞIĞINDA



Çingiz Abdullayev, xalq yazıçısı

...Həyatda yaxşı insanlar ilə rastlaşmaqda mənim bəxtim gətirir. Mən onlarla o qədər tez-tez rastlaşmışam ki, özümü xoşbəxt insan saya bilərəm. Onlardan ömürlük yadında qalanlardan biri də, sözsüz ki, yazıçı və nəşir Faiq Məlikovdur. Biz onunla o, "Yazıçı" nəşriyyatının direktoru təyin olunan vaxtdan tanış olmuşduq. Mənim Moskva səfərlərimin birində onunla "Rossiya" mehmanxanasında yeniyetmə qızı ilə birlikdə nahar etdiyi zaman rastlaşdıq. Sözsüz ki, mən salamlaşmaq və söhbət etmək üçün onlara yaxınlaşdım. O, qızını mənə təqdim etdi. Mən onda artıq bildirdim ki, onun həyat yoldaşı dünyasını dəyişib və o, qızını tək böyüdür. Biz sadyana söhbət elədik və Bakıda görüşməyə sözləşdik.

Lakin alınmadı. Mən bir aylıq Yaponiya və Koreyaya ucdum və artıq Tokioda olanda, dostumuzun qəflətən vəfatı haqqında xəbər aldım. Bu, çox acı və ağır idi. Mən dəfn mərasimində olmadım, sadəcə, fiziki cəhətdən çatdırırdım, lakin, onun balaca qızı haqqında xatirə həmişəlik yaddaşında qaldı.

Arayışların nəticəsində öyrəndim ki, qohumları onu himayələri altına götürüblər və xəyalında daim ona həyatında xoşbəxtlik və uğurlar arzu edirdim. Və necə də sevinclə bir neçə ildən sonra mən bildim ki, onun həyatda hər şey qaydasındadır, ailə qurub, iki övlad anasındır. Yəqin ki, Faiq müəllim bunlara hamdan çox sevinirdi. Allah bəzən özünü belə şəkildə göstərir. Nəticədə, ədalət qələbə çalır. Faiq Məlikov tək gözəl nəşir və istedadlı publisist deyildi. O, vətəni üçün mütəəssir olan, həqiqi Azərbaycan patriotu idi. Necə də acınacaqlıdır ki, onun ömrü belə qısa oldu. Ancaq, buna baxmayaraq, o dostlarımızın, bütün onu tanıyanların qəlbində öz izini qoydu. Onuz da o, bizimlə qalacaq. Bələ insanları unutmaq olmaz!



Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı, yazıçı-publisist

Faiq Məlikov mənim gənclik illərimin dostudur. Mən onunla istər işdə, istər səfərdə, istərsə də dostlarımızın xeyir-şərində bir yerdə çox olmuş, qəlb dostluğu etmişik. Aramızda məhrəban münasibətlər dostluğa çevrilənə kimi mən mətbuat sahəsində, o isə "Elm" nəşriyyatında işləyirdi. İşlə əlaqədar görüşür, nəşriyyatda çıxan təzə kitablar, perspektiv planlar barədə yazılar hazırlayırdım. Oxucular bilir ki, əmək fəaliyyətinə başladığım "Ədəbiyyat və incəsənət" qəzetindən sonra 1978-90-cı illərdə "Yazıçı" nəşriyyatında incəsənət redaksiyasının müdiri, baş redaktorun müavini, baş redaktor işləmişəm. Bu illərdə də biz Faiq müəllimlə intensiv görüşmüş, bir kollektivdə çalışmışıq. Lakin onun bir rəhbər, qayğıkeş insan kimi keyfiyyətlərini mən 1983-cü ildə "Humanite" qəzetinin 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edərkən kəşf etdim. Bələ ki, müttəfiq respublikalardan Azərbaycana təmsil etmək bizim ikinizə həvalə olunmuşdu. Birlikdə iki həftə Fransada olduq. "Humanite" qəzetinin yubiley tədbirlərində iştirak etməklə yanaşı, Fransanın görnəli yerlərini birlikdə gəzdik, Eyfel qülləsində, Luvr muzeyində, Fransanın şimalında birlikdə olduq.

Mənim üçün maraqlı oldu ki, mətbuatda ilk hekayələri işıq üzünə gördü. Xatırlayırəm ki, bu, "Ədəbiyyat və incəsənət" qəzetində çap olunmuşdu. Sonralar da görüşlərimiz zamanı yaradıcılıq söhbətləri edir, gələcək əsərlərinin süljetləri barədə fikir mübadiləsi aparırdıq. Hətta kitabının nəşrini də planlaşdırmışdı. Lakin nəşriyyat işi, ailə qayğıları o qədər çox idi ki, onun yaradıcılığa vaxtı qalmırdı.

Faiq müəllim çox saf bir adam idi. Bu dəyişən dünyada Faiq bütün dostlarına sadəqatlı idi. Kiminlə çörək kəsibə, həmişə

sadəqatlı olub. Çox sadə, hamıya inanan idi. Cəmiyyətdəki iyrəncliklər onu poza, öz ağuşuna ala bilmədi. O, elə saf, müqəddəs bir insan kimi dünyasını dəyişdi. Allah ona rəhmət eləsin.



Nəriman Həsənzadə, Azərbaycan Milli Aviasiya Akademiyasının kafedra müdiri, professor, xalq şairi

-Faiq müəllim nəşriyyatlarda direktor olduğu müddətlərdə mən Mətbuatda Baş Dövlət Sirlərinin Mühafizəsi İdarəsində nəşriyyatlar üzrə birinci müavini işləyirdim. Bu, Sovetlər dönəmində idi. Onunla söhbətlərimiz çox gözəl tuturdu. O, çox mədəni, alicənab insan idi. Kollektivlə münasibəti çox yaxşı idi. Nəşriyyat işçiləri də onu sevirdilər. Bizimlə görüşəndə də, nazirliyə gələndə də burada da yenə öz yüksək mədəniyyətini göstərirdi.

Mən onu daha yaxından birlikdə İran İslam Respublikasına səfər edərkən tanıdım və sevdim. Onun mənavi paklığına şahidi oldum. O, yeganə qızı üçün çox darıxdırdı. Bıldirdim ki, o, həyat yoldaşını erkən itirmişdi. Ona görə də yeganə qızını həm ata, həm də ana məhəbbəti ilə sevirdi.

Mən onun dəfnində də iştirak etdim. Bir payız günü idi. Arabir yağış da yağırdı. Sanki təbiət özü bu sonluğa təəssüflənir, göz yaş axırdırdı. Bələ adamların həyatdan gedişi cəmiyyətimizdə boşluqlar yaradır və bələlərinin yerini doldurmaq hər zaman mümkün olmur. Qızı ilə telefon söhbətindən bildim ki, onun ailəsində Faiqın adını daşıyan övlad böyüyür.

Son söz əvəzi

On il əvvəl, yəni 2012-ci il dəyərli Mahirə xanım Abdullayevanın təklifi və dəstəyi ilə çap edilən "Qu nəğməsi" kitabı Salyan rayonunda dünyaya gəlmiş tanınmış jurnalist, nasir, tərcüməçi və təcrübəli poliqrafiya mütəxəssisi Faiq Məlikovun anadan olmasının 80 illik yubileyinə həsr edilmişdi. Kitab dəyərli oxucular tərəfindən lazımcına qiymətləndirilmiş və həmin vaxt Azərbaycan Yazıçılar Birliyində xüsusi təqdimat mərasimi keçirilmişdi.

İllər keçir, zaman dəyişir. Dəyişməyən isə müqəddəs dəyərlər, bizim tariximizə münasibətimiz, elə, obaya, yurda sadəqatimiz, tarix yaratmış insanlara ehtiramımızdır.

Faiq müəllimin may ayının 10-da 90 yaşını tamam oldu. Onun xatirəsinin yenidən mətbuat səhifəsində yad edilməsinin təşəbbüsçüsü də həyatda qalan yeganə bacısı Mahirə xanım idi. Biz də ona minnətdarıq. Əziz bacıncımıza sağsalıq və əzizlərinin, doğmalarının xoş sədələrimin eşitməsini arzulayırıq.

Yazılara yekun vurarkən vaxtı ilə bildiyim bir neçə məqama yenidən işıq salmaq istədim. Faiq müəllimin yeganə qızı Sonayın övladları barədə maraqlandıım. Sonay ötən əsr Salyan rayonunun yetirdiyi ən dəyərli ziyalılardan biri Yəhya müəllimin oğlu Mehman Əliyevin həyat yoldaşdır. Onların ailəsində Faiq adında oğlan və onun həyat yoldaşının ad daşıyıcısı - Validə adında qız övladları nəsəl şərəfini davam etdirirlər.

Validə Azərbaycan Pedaqoji Universitetinin məzundur. Hazırda Bakıda "Landau" adına məktəbdə pedaqoji fəaliyyətlə məşğuldur.

Faiq isə orta məktəbi 2019-cu ildə bitirib. 670 balla Ali Neft Məktəbinə daxil olub. Üçüncü kurs tələbəsidir. Kimya mühəndisliyi ixtisası üzrə təhsil alır. Ataları Mehman Əliyev hər iki övladı ilə qürur duyur və arzu edir ki, onlar babalarının, nəvələrinin adına layiq, cəmiyyətimiz üçün gərəklili övladlar kimi həyatda özörlünə layiqli yer tutsunlar.

Faiq müəllimin arzuları bu gün onun adını daşıyan nəvələrin əməllərində yaşayır. Bu, həmişə bələ olacaqdır. Buna isə heç kimin şübhəsi yoxdur.

Səhifəni hazırladı Rüstəm Məlikov, Ali Media mükafatı laureatı

Balakişi Bağirovun xatirəsi anılır



Salyan özünün qədim tarixi, tanınmış din, elm, incəsənət və digər sahələrin görkəmli şəxsiyyətləri ilə başqa bölgələrdən fərqlənir. Biz bu yazıda tarixi həqiqətləri sadalamaq deyil, zamanın müəyyən məqamında iz qoyub getmiş, doğulduğu məkanda, ailədə, işlədiyi kollektivdə hörmət və nüfuz qazanmış, dünyadan köçdükdən sonra belə unudulmayan insanlardan biri, uzun illər "Salyan OİL" LTD əməliyyat şirkətinə rəhbərlik etmiş Balakişi Bağirov haqqında söhbət açacağıq. Əvvəla, onu xatırladığımız ki, Salyan təkcə aqrar rayon deyil, həm də Azərbaycanın quruda neft istehsalının təşkil edildiyi ilk rayonlardan biridir. İkinci dünya müharibəsindən sonra rayonun Babazanan, Kürsəngi, Qarabağ və digər məntəqələrində hasil edilən neft və qaz respublikanın xalq təsərrüfatının inkişafında

Çünki Balakişi Bağirovun törcüme-yi-halı barədə yazılanları oxuyanda görürük ki, onun əmək bioqrafiyasında yalnız neft sahəsinin izləri var. Bu yolu ona atası göstərmişdi. Onun ömrü ailədən başlanan yolun davamı idi... Eydə, ailədə iş, peşə barədə gedən söhbətlər təsirsiz qalmamış, gənc Balakişi də atasının yolu ilə getməyi, neft sahəsində çalışmağa qərar vermişdi. Bu yolu seçənlərin nə qədər iradəli, möhkəm, qətiyyətli insanlar olduqlarını hamı bilir. Gərək çətinlikdən qorxmayasan, torpağın kilometrərlə dərinliyində işləyən qazma baltasının işini və neftçiyarın avadanlığının digər spesifik keyfiyyətlərini yaxşı biləsən, idarəetmə bacarığını, liderlik keyfiyyətini ola. Bütün bunlar isə onda var idi. Həyat, təcrübə də çox şey öyrətdi.

Altı qardaş, iki bacı olublar. Böyük qardaşı Böyükkişi ixtisasca müəllim idi. Seydan kənd məktəbinin direktoru işləyirdi. Vaxtsız dünyasını dəyişmişdir. Digər qardaş və bacılar-Rafət, Rahət, Şərəfət, Rəşadət, Gülnar və Xuraman hələ də qardaş itkininin acısını yaşayırlar.

B. Bağirov 1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsilini uğurla başa vuraraq, neft-qaz yataqlarının istismarı və kompleks mexanikləşdirilməsi ixtisasına yiyələndikdən sonra "Salyan-

rəhbəri vəzifəsinə irəliləmişdir. O, bu işdə təqəüdə çıxana kimi 2019-cı ilə kimi işləmişdir.

Balakişi Bağirovun əməyi dövlətimiz tərəfindən də lazımcına qiymətləndirilmişdir. O, ölkəmizin neft sahəsinin inkişaf etdirilməsindəki xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür.

Hacı Zeynalabdin Tağıyev



Xeyriyyə Fondu 2012-ci ildə ölkəmizin sosial-iqtisadi həyatındakı roluna, imkansız və şəhid ailələrinə göstərdiyi maddi və mənəvi yardımına, xeyriyyəçilik fəaliyyətinə və yüksək təşkilatçılıq bacarığına görə, Balakişi Bağirovu Fəxri diplom və mükafatla təltif etmişdir.

Balakişi Bağirovun ali təhsilli 3 övladı, 6 nəvəsi vardır. İkisi artıq tələbədir. Digərləri isə orta təhsillərini davam etdirirlər. Kim bilir, bəlkə də bu səçərədən yeni neftçilər yetişəcək, çünki bu sahədə nümunə var. Nəvələr babamın Salyanın Parça Xalac kəndindən başlayan yolunu davam etdirəcəklər. Bu da şərt deyil. Əsas odur ki, nəsil davamçıları Balakişi müəllimin yarımcı qalmış arzularının həyata keçirilməsinə çalışsınlar, cəmiyyət, el-oba üçün gərəkliləri insanlara olaqlar.

Mələmdür ki, neft sənayesi çox ağır bir sahədir. İnsandan təkcə fi-

ziki gücünü deyil, bütövlükdə, sağlamlığını da əlindən alır. Bu mənada Balakişi Bağirovun çətin və məsuliyyətli işi, bəzən gecəgündüz iş başında olması onun sağlamlığına da təsirsiz

de, öz əlləri ilə səlhiq sahman yaratdığı həyatında ailə üzvləri ilə mərasimi verirdi. Kənd sakinləri, aqsaqqallar, yerli ictimaiyyəti təmsil edən insanlar kəndin böyük oğluna öz ehtiram borcunu verirdi. Vaxtı ilə onunla işləmiş neftçilərdən də mərasimdə iştirak edənlər var idi. Ötən il yas mərasiminin pandemiya dövrünə düşdüyü üçün əza məclisində iştirak edə bilməyən çoxlu insanlar gördüm.

Mən də qardaşları, oğlu Elçinlə görüşüb, başsağlığı verdim, il mərasimini Balakişi müəllimin adına layiq izlət və hörmətlə təşkil etdikləri üçün təşəkkürümü bildirdim.

Yezməsi Mahmud Amil oğlu ilə uyuduğu kənd qəbristanlığına yollandım. Məzarımı ziyarət edib, üzərimə gül dəstələri düzdüm, xatirə şəkli çəkirdim. Bu da "son" dedim. Son idimi. İşə, redaksiyaya qayıdarkən fikrimdə, xəyalımda ancaq onunla danışdım. Olub-keçənləri yada saldım.

Hər il sentyabrın 20-si Neftçilər Günü kimi qeyd olunur. Şirkətin rəhbərliyi, aparıcı mütəxəssislər, əmək veteranları ilə bərabər, rayon icra hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri də adətən bu tədbirlərə dəvət olunurlar. Qəzet işində çalışdığım illərdə Balakişi müəllimin dəvəti ilə tədbirlərdə mən də hər zaman iştirak etmişəm. Lazım gələndə, çıxış edərkən kollektiv üzvlərinin ənənəvi peşə bayramı münasibətilə təbriklərimi çatdırırdım.

Müəssisənin xarici şirkətlərlə birgə istismar olunduğu müddətdə rayon qəzetinə xüsusi diqqət ayrılmasında B. Bağirovun fəaliyyətini biz həmişə xatırlayıyıq. Qəzetin maddi-texniki vəziyyətinin möhkəmləndirilməsində, sonrakı illərdə "Qələbə" qəzeti ilə yanaşı, "Ana Kür" qəzetinə abunələrin təşkilində bizə həmişə dost münasibəti, tərəfdaş münasibəti göstərmişdir. Qəzetimiz də Salyan neftçilərinin işini həmişə lazımi səviyyədə işıqlandırmağa çalışmışdır.

Balakişi Bağirovun təqəüddə olduğu müddətdə onun çalışdığı şirkətdə çəmi bir dəfə olmuşam. İşlə bağlı. Vaxtı ilə atamın, qardaşımın və sonda isə Balakişi müəllimin işlədiyi bu şirkətdə ilk dəfə mənə də qəribə hisslər oyandı. Balakişi müəllimin təmsalında ötən əsrin 80-ci illərindən sonra Kürsəngi və Qarabağlı neft yataqlarında işləmiş, Salyan neftçi-

ANA KÜR

May - İyun 2022-ci il

SON SƏHİFƏ

lərinin şöhrətini yaradan bütün insanların, eləcə də doğmalarımın təmsalında xəyal edir, obrazlaşdırırdım. Onun yoxluğu ilə şirkətə aparan o tanış yollar da mənə artıq yad görünürdü...

İnsan dünyadan köçəndən sonra onun haqqında danışılan xatirələr daha təsirli olur. Son bir ildə onun haqqında da müxtəlif insanlarla həmsöhbət olmuş, fikirlərini öyrənmişəm. Bu ilin aprel ayında "Günəşli" sanatoriyasında müalicə alarkən bir nəfər həmyaşd yoldaş mənə yaxınlaşdı: "Sizi tanıyıram", -dedi. Jurnalist olduğumdan, qəzetdə işlədiyimdən xəbərdar olduğumu bildirdi. Sonda isə dedi

ki, çalışdığı "Salyan OİL" LTD şirkətinin tədbirlərində mənə görmüşdür. İlk anda yadıma yenə

nə oğullarımın təlim-tərbiyəsi, iş bacarığı barədə həmişə xoş sözlər deyib: "Qarabağlı kimi böyük bir kənddə saf ailə ənənəsilə yaşayan

neftçilərinin şöhrətini yaradan bütün insanların, eləcə də doğmalarımın təmsalında xəyal edir, obrazlaşdırırdım. Onun yoxluğu ilə şirkətə aparan o tanış yollar da mənə artıq yad görünürdü...

İnsan dünyadan köçəndən sonra onun haqqında danışılan xatirələr daha təsirli olur. Son bir ildə onun haqqında da müxtəlif insanlarla həmsöhbət olmuş, fikirlərini öyrənmişəm. Bu ilin aprel ayında "Günəşli" sanatoriyasında müalicə alarkən bir nəfər həmyaşd yoldaş mənə yaxınlaşdı: "Sizi tanıyıram", -dedi. Jurnalist olduğumdan, qəzetdə işlədiyimdən xəbərdar olduğumu bildirdi. Sonda isə dedi

ki, çalışdığı "Salyan OİL" LTD şirkətinin tədbirlərində mənə görmüşdür. İlk anda yadıma yenə

nə oğullarımın təlim-tərbiyəsi, iş bacarığı barədə həmişə xoş sözlər deyib: "Qarabağlı kimi böyük bir kənddə saf ailə ənənəsilə yaşayan



nə oğullarımın təlim-tərbiyəsi, iş bacarığı barədə həmişə xoş sözlər deyib: "Qarabağlı kimi böyük bir kənddə saf ailə ənənəsilə yaşayan



mühüm rol oynamışdı.

Həmin dövrdən başlayaraq burada böyük bir nəsil - adı həmişə hörmətlə çəkilən neftçilər nəslı yetişməyə başladı. Neftçiyarın sənayesi inkişaf etdikcə, demək olar ki, hər ailədən bu sahədə işləyənlər oldu. Neftçi peşəsi isə hər kəsdən bacarıq, iradə və məsuliyyət tələb edirdi.

Salyan rayonunun Piratman kənd sakini Əşrəf Bağirov da taleyini bu sahədə bağlayanlardan idi. Məsuliyyətli bir işlə, vışka-qaradırma ilə məşğul olurdu. Ailədə isə 6 oğlan 2 qız böyüyürdü. Hər birinin də öz taleyi, qisməti...

... O isə dünyaya neftçi kimi gəlmişdi, neftçi kimi də getdi.

neft" Neft və Qazçıxarma İdarəsinə də əmək fəaliyyətinə başlamışdır. İlk gündən iş məsuliyyətlə yanaşan Balakişi təşəbbüskar mühəndis kimi tanınmağa başlayır. Onun təklif etdiyi yerli əməliyyat neçə-neçə ideyalar hasilatın sabit qalmasına kömək etmişdir. Bilik və bacarığını, işgüzarlığını nəzərə alaraq onu "Quyların yeraltı və əsaslı təmiri sexi"nin rəisi vəzifəsinə irəliləndirildi. "Salyan OİL" LTD Əməliyyat Şirkəti yarananda da, ona bu vəzifəni davam etdirməsi təklif olunub.

Nəhayət, 2006-cı ildə Balakişi Bağirov "Kürsəngi" və "Qarabağlı" yataqları üzrə əməliyyat



Tələbə dostları ilə

22 may - Beynəlxalq Biomüxtəliflik Günüdür

Planetin bioloji irsini mühafizə edək

22 may - Beynəlxalq Biomüxtəliflik Günüdür. Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiya qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilmişdir. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanı diqqətini təbii və antropogen faktorların təsirinə moruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir. Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan 2000-ci ildə qoşulub. Konvensiya dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə yaradılıb.

Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbii ərazilərinin mövcud şəbəkəsi genişləndirilib, yeni milli parklar, dövlət təbii qoruqları yaradılıb, həmin ərazilərdə mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti respublika ərazisində və Xəzər dənizinin ölkəmizə mənsub olan bölməsində bioloji müxtəlifliyin, genetik fondun və təbii ekoloji sistemin qorunub saxlanılması, bərpası, artırılması, davamlı inkişafı, xüsusi mühafizə olunan təbii əraziləri və obyektlərinin məqsədlə istifadə, heyvanlar aləminin və ovcuqlu təsərrüfatlarının inkişafı, maarifləndirmə, ekoturizmin və rekreasiyanın təşkili və inkişafı sahələ-



rində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən qurumdur.

Ölkəmizin bioloji müxtəlifliyi

Azərbaycan flora növlərinin ümumi sayına görə Cənubi Qafqazın ən zəngin ölkəsidir. Burada rast gəlinən bitki növləri Cənubi Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 faizini təşkil edir.

Respublikamız üçüncü dövrə aid olan relikv (qədim bitkilər) cinslərlə də zəngindir ki, bunların nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonasında daha çox rast gəlinir. Dəmirgəçə, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, bigövrə, şümsad və s. misal göstərmək olar.

Ölkəmizdə 240 endemik, yəni dünyanın başqa yerlərində rast gəlinməyən bitki növü mövcuddur ki, bu isə ümumi floranın 6 faizə qədərini təşkil edir.

Azərbaycanın xüsusi mühafizə olunan təbii əraziləri

Azərbaycanın xüsusi mühafizə olunan təbii ərazilərinə - milli parklar, dövlət təbii qoruqları, dövlət təbii yasaqları daxildir. Respublikamızda 10 milli park, 10 dövlət təbii qoruğu və 24 dövlət təbii yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbii ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir və ölkə ərazi-

sinin 10,31 faizini təşkil edir.

Azərbaycanda xüsusi mühafizə olunan təbii ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbii ərazisi hesab edilir.

Ölkəmizdə milli parkların yaradılmasına isə 2003-cü ildən etibarən başlanılıb, son olaraq 2018-ci ilin sentyabr ayında Xəzər dənizinin Azərbaycan sektorunda 99 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbii Qoruğunun bazasında yeni milli park - Qızılağac Milli Parkı yaradılıb.

Bununla yanaşı, planlaşdırılan işlər çərçivəsində ölkədə ilk olaraq seçiləcək palçıq vulkanlarından ibarət geopark statuslu xüsusi mühafizə olunan təbii ərazi siyahısına formalaşdırılacaq. Hazırda beynəlxalq və yerli ekspertlərin iştirakı ilə Hirkan meşələri üçün nominasiya sənədi və geopark statusu veriləcək vulkanlarla bağlı təkliflər paketi hazırlanır.

İşğaldan azad olunmuş torpaqlarımızda 6 xüsusi mühafizə olunan təbii ərazi siyahısına daxil ediləcək. Onlardan ikisi dövlət təbii qoruğudur - Bəsitçay və Qaraqöl qoruqları, dördü isə yasaqlıqdır - Daşaltı, Laçın, Qubadlı, Arazboyu. 30 ilə yaxın müddətdə həmin qoruq və yasaqların talan olunub, onların əksər hissəsi məhv edilmişdir. İşğaldan azad olunmuş torpaqlarımızda yerləşən xüsusi mühafizə olunan təbii ərazilərinə dəyərli ziyandan hesablanmış məqsədli monitorinqlər aparılır. Həmçinin həmin ərazilərdəki qoruqlar, yasaqlar yenidən qurulacaq, bərpa olunacaq.

"Qırmızı kitab"ın üçüncü nəşri çap olunacaq

Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 42 məməli növü, 71 quş növü, 5 balıq növü, 16 amfibi və 14 reptil növü, 40 həşərat növü və 140 bitki növü haqqında məlumat əks etdirir.

Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2 kateqoriyaya üzrə daxil ediləcək: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.

Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib.

Qanunvericiliyə əsasən, hazırda və üçüncü nəşrə bor 600-dən çox bitki növünün

çap olunması nəzərdə tutulub. Yeni nəşrdə göblək növlərinin sayı da artırılacaq.

Azərbaycanda antropogen və iqlim təsirlərinin güclü olması bəzi həssas növlərin sayının kritik həddə yaxınlaşmasına səbəb olub. Yeni kitabda rəqəmlər dəyişəcək.

Bəzi növlər var ki, tək-tək də olsa, fərdlərin sayı artıq kitabdan çıxarılıb, xüsusi siyahılara salınacaq. Yeni kitab daha müasir, yüksəkkeyfiyyətli və daha əhatəli olacaq. Qiymətləndirmə beynəlxalq meyarlara uyğun aparılacaq.

Növlərin bəzilərinin şəkilləri rəsmlər tərəfindən çəkiləcək. Üçüncü "Qırmızı kitab" yeni çağırışa əsasən işğaldan azad edilmiş əraziləri əhatə etməkdə daha təfəssilatlı,

şəxslər nəzərdə tutulub. Yeni nəşrdə göblək növlərinin sayı da artırılacaq.

Azərbaycanda antropogen və iqlim təsirlərinin güclü olması bəzi həssas növlərin sayının kritik həddə yaxınlaşmasına səbəb olub. Yeni kitabda rəqəmlər dəyişəcək.

Bəzi növlər var ki, tək-tək də olsa, fərdlərin sayı artıq kitabdan çıxarılıb, xüsusi siyahılara salınacaq. Yeni kitab daha müasir, yüksəkkeyfiyyətli və daha əhatəli olacaq. Qiymətləndirmə beynəlxalq meyarlara uyğun aparılacaq.

Növlərin bəzilərinin şəkilləri rəsmlər tərəfindən çəkiləcək. Üçüncü "Qırmızı kitab" yeni çağırışa əsasən işğaldan azad edilmiş əraziləri əhatə etməkdə daha təfəssilatlı,



daha informativ olacaq. İşğaldan azad edilmiş ərazilərin fauna və flora növlərinin monitorinqlərinin aparılması və düzənlən qiymətləndirilməklə "Qırmızı kitab"da təmsil olunması ciddi diqqət yetiriləcək.

ANA KÜR

İctimai, ekoloji maarifləndirici qəzet

Təsisçi və baş redaktor:
Rüstəm Məlikov

İcraçı direktor-Leyla Nəsirova,
AJB-nin üzvü.

Redaksiya kollektivi
ictimai əsaslarla çalışır

Qəzet Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində qeydə alınmışdır:
№ 10/ M-4153.

KapitalBank Salyan r-n filialı,
kod: 200435
VÖEN № 9900003611
M/H № 0137010001944
SWIFT AIBAZ 2x
VÖEN № 7000403892
H/h № AZ20AİİB
38210019444300309143

Qəzet "Ana Kür"-də yayılıb
və "B-Z" nəşriyyatında
çap edilmişdir.

Ünvan: AZ 5200 Salyan ş.
Y.Xankişiyev küçəsi-22.
Telefon: 050-381-15-42.
E-mail: ana-kur2011@mail.ru

Tiraj: 250 ədəd.
Qəzet pulsuz paylanır.

Müəlliflər redaksiyanın
məvqeyi uyğun gəlməyə bilər.